

İnsan kapitalı: konsepsiyanın formallaşması və əsas mərhələləri

M.A. Rzayev, i.e.n.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: insan kapitalı, postsənaye, kütləvi təhsil, nəzəriyyə, sahibkarlıq, investisiya, resurs.

DOI:10.37474/0365-8554/2023-04-48-54

e-mail: rzaev-mirza@mail.ru

Человеческий капитал: формирование концепции и основные этапы

M.A. Rzaev, к.э.н.

Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: человеческий капитал, постиндустриальный, массовое образование, теория, предпринимательство, инвестиция, ресурс.

Успешный технологический прорыв, широкая инициатива населения в области развития своего потенциала, устойчивый экономический рост характеризует успешное развитие общества. Эти базовые принципы способствуют переходу к новой социально-экономической формации – экономике постиндустриального типа.

Успешная экономика постиндустриального типа зависит от производительности труда, талантов, знаний, компетенций и т.д., которые встраиваются в национальную хозяйственную систему.

Human capital: concept formation and major stages

M.A. Rzayev, Cand. in Ec. Sc.

Azerbaijan State University of Oil and Industry

Keywords: human capital, post-industrial, mass education, theory, business activity, investment, resource.

A successful technological advancement, wide initiative of the population in the sphere of the development of its potential and steady economic upturn characterize a successful growth of the society. These base principles promote the transition to a new social-economic formation – the economy of the post-industrial type.

The successful economy of post-industrial type depends on the labor productivity, talent, knowledge, competency etc., which build the national industrial system.

Məhdud resurslar və qlobal rəqabət şəraitində cəmiyyətin davamlı inkişafı problemi üç əsas şərtin həyata keçirilməsinə əsaslanır: uğurlu texnoloji sıçrayış, onların potensialının inkişafı sahəsində əhalinin geniş təşəbbüskarlığı, davamlı iqtisadi artım. Ölkəmizin galəcəyi iqtisadiyyatın rentay-nümlü yoldan insan kapitalının (İK) bütün müxtəlifliyindən və sərvətindən istifadə etməklə intensiv inkişafçılarına keçirilməsinin nə dərəcədə uğurlu olmasından asılıdır. Bu gün İK məsələsi iqtisadi müzakirələrdə ön sıralardadır. İK anlayışı zəngin tədqiq ənənəsinə malikdir, öz inkişafında bir neçə mərhələdən keçmişdir. Müəyyən edilmiş problemlər qarşısında siyasi həllər hazırlayarkən İK konsepsiyasının müasir şəhərlərinə xüsusi mü-

raciat etmək son dərəcə vacibdir [1].

Şənayedən əvvəlki mərhələ (XVIII əsrə qədər): təhsil və biliyin yayılmasıın ənənəvi formaları

Iqtisadiyyatda işçi qüvvəsinə qoyulan investisiyalar inkişafın müasir (post-sənaye) mərhələsinə keçidən çox əvvəl geniş yayılmışdı, lakin onları İK investisiyalara aid etmək olmazdı. Artıq XVII–XVIII əsrlərdə iqtisadçılar əhalinin kapital dəyərinə xüsusi diqqət yetirmələrinə baxmayaraq insan və onun biliyi iqtisadi iqtimaayıt tərəfindən konkret istehsal aktivisi kimi tanınmadı. Bunun iki əsas daxili səbəbi var – iqtisadi sistemin üstünlük təşkil edən aqrar yolu və o dövrə Avropana

hökranlıq edən ictimai münasibətlərin buna uyğun ənənəvilik xarakteri.

Real iqtisadiyyatda kütləvi tələbatın olmaması fundamental biliyin istehsalın mühərriki kimi qəbul edilməsinə mane oldu. Əhalinin geniş kütlələri uzun müddət savadsız qaldılar və səlahiyyətlərin ötürülməsi ömr boyu əsasən atadan oğula gildiya sistemi çərçivəsində həyata keçirildi. Gildiya sistemi kifayət qədər unikal və mürəkkəb mallar istehsal etməyə imkan yaratmasına baxmayaraq, bir tərəfdən onlara kütləvi və davamlı tələbat, digər tərəfdən isə əmək bölgüsü olmadıqdə o, təhsilə geniş tələbat formalasdırı bilmədi. Uzun müddət iş yerində təlim sistemi iş prosesinin qeyri-rəsmi hissəsi olaraq qaldı. Bu vəziyyət, birincisi, qeyri-ixtiyaslı əməyin həddindən artıq artmasına, ikincisi isə, ümumən milli İK sistemlərinin inkişafına manə olan xüsusi bacarıqların toplanmamasını səbəb oldu.

Sosial münasibətlərin ənənəvi xarakteri unikal bilik və bacarıqların tekrarlanması mane olurdu. Fundamental təhsilin inkişafı əsində ənənəvi Avropa universitetlərinin (Bologna, Oksford, Padua və s.) divarları daxilində əhalinin dar kateqoriyaları (din xadimləri) tərəfindən müqəddəs biliklərin toplanması məqsədləri ilə məhdudlaşdırıldı. Uzun əsrlər boyu Avropada universitet təhsili texnoloji xarakter daşıyırı və onun yayılması katolik kilsəsi və kral ailəsi tərəfindən ciddi şəkildə idarə olunurdu. Bununla yanaşı, kilsə və dövlət həqiqət üzərində inhisarlarını fəal şəkildə qorudular ki, bu da praktikada əhali arasında dəyər-normativ consensusunun formalasdırılması və saxlanması üçün kilsə institutlarının istifadəsində öz əksini tapdı [2]. Bilik və səriştələr, daha doğrusu, bir sorvət kimi deyil, orta əsrlərdə müxaliflərin fiziki təqibinin kədərləri epizodlarına səbəb olan bir insanın keyfiyyətləri kimi nəzərdən keçirildi, çünki cəmiyyətin bütövlük üçün təhlükəsi var idi. Ənənəvi cəmiyyətlərdə şəxsiyyətə münasibət də cəmiyyətə "yuxarıdan" verilən müqəddəs bir yaxşılıq kimi qəbul edilirdi.

2. Kütləvi təhsil mərhələsi (XIX – XX əsrin birinci yarısı): insan kapitalı konsepsiyanının yaranması üçün ilkin şərtlər

Uzun müddət əmək çatışmazlığı yox idi, hətta erkən sənayeləşmə mərhələsində də izafi əmtəə olaraq qalırdı. Hələ XIX əsrda A.Smitin "insanın faydalı qabiliyyətləri" haqqında danışmasına baxmayaraq, K.Marks və başqları gələcəkdə məhsuldar qüvvələrin ən mühüm tərkib hissəsi kimi insan və onun biliyi uzun müddət XIX əsrin so-

nu – XX əsrin əvvəllerinə kimi ictimaiyyət tərəfindən konkret istehsal aktivisi kimi tanınmadı və işçilərin biliyinə çox məhdud miqyasda təlabat vardi.

Sənayeləşmənin ilkin mərhələlərində işçinin öz iş yerinin funksionallığını mönimləşməsi nisbətən qısa müddət tələb edirdi ki, bu da adətən qeyri-rəsmi olaraq iş yerində baş verirdi. İşdə əldə edilən bacarıqların eksəriyyəti universal xarakter daşılığından və işçilərin özləri asanlıqla dəyişdirilə və yenilənə bildiyi üçün işəgötürənlər onlarda olan əmək ehtiyatlarını dəyərləndirmirdilər. Üstəlik, işçi qüvvəsi artıqlığı və geniş yayılmış işsizlik vəziyyətində işçilərlər dənişqlar prosesində üstünlük kimi istifadə edərək, aşağı əməkhaqqı təyin edib, iş yükünü artırırlar.

Başqa sözlə, bu dövrədə işçilərin istedadları və toplanmış biliykləri ilə əlaqəli şəxsiyyət potensialı deyil, sadəcə əmək qabiliyyəti qiymətləndirilirdi. Erkən sənayeləşmənin ümumi xüsusiyyəti kimi bunu həm İngiltərədə (məsələn, Manchester 3-də zavod işçiləri üçün kütləvi yaşayış evlərinin tikintisi), həm də inqilabdan əvvəlki Rusiyada müşahidə etmək olar. Bununla belə, bu "sosial investisiyalar" insanlara və onların inkişafına strateji investisiyalar deyildi, əksinə, gildiya təcrübələrinin geniş miqyasda təkrarlayırdılar.

Kütləvi təhsil üçün hərəkatın olduqca erkən – XIX əsrə ABŞ-da və XX əsrin birinci yarısında Rusiyada inkişaf etməyə başlamasına baxmayaraq, təhsilə qoynuluşlar dərhal investisiyaların bir hissəsi kimi tanınmağa başlamadı.

ABŞ və Qərbi Avropa ölkələrində sənayenin texnoloji inkişafı və iqtisadiyyatın təkcə biliklərin, resursların, avadanlıqların və s. həm də innovasiyaların həyata keçirilməsindən və innovasiyaların kommersiyalaşdırılmasından mənfiət əldə etmək məqsədilə həyata keçirilən sosial fəaliyyətin konkret forması üzrə, nəticədə, XIX əsrin sonu – XX əsrin əvvəllerindən getdikcə rəsmiləşən və ümumi təhsil proqramları ilə yanaşı, dövlət tənzimlənməsinin qanadına çevrilən müsəvir peşə təhsilər məssəsələrinin formallaşması davam edir. Belə qurumların məqsədi sənayenin inkişafının yetkin mərhələlərində iqtisadiyyatın ixtisaslı işçilərə olan tələbatını ödəməkdir. Bir sıra kapitalist ölkələrində istehsalda ixtisaslı işçi qüvvəsinin "faydalı qabiliyyətlərinin" artırılması işəgötürən tərəfindən pulsuz və ya ödənişli tibbi yardım və işəgötürən tərəfindən də ödənilən əməyin mühafizəsi sistemi ilə müşayiət olunurdu.

I Dünya müharibəsindən sonra iqtisadiyyatda bilik, bacarıq və ixtisasların rolunun kasıknartma-

si ilə getdikcə daha çox iqtisadçı ölkə əhalisinin təhsil səviyyəsindən xüsusi resurs kimi danışmağa başladı. Obyektiv olaraq iqtisadiyyatın artıq yeni investisiya mənbəyinə və İK-na ehtiyacı yaranmışdı. Bu ödənilməmiş ehtiyacın ködərlə nəticəsi ABŞ-dakı Böyük depressiya oldu ki, bu da aşağıya doğru gedən makroiqtisadi tsiklin və texnoloji durğunluğun bariz göstəricisinə çevrildi – on il davam edən sistem böhrandan ölkə yalnız 1939–1941-ci illərdə, II Dünya müharibəsinin başlaması ilə, fundamental elm və innovasiyaya güclü investisiya axını ilə müşayiət olunan hərbi dövlət sətinmalarının fəal şəkildə qurulması nəticəsində çıxa bildi. Müharibə edən Avropadan kütəvi mühacirət səbəbindən ixtisaslı işçi qüvvəsinə demək olar ki, qeyri-məhdud çıxış ABŞ-a sənaye istehsalının sürəti artımını təmin etdi və müharibədən sonrakı illərdə ABŞ dünyasının ən böyük sənaye malları istehsalçısı oldu [3].

3. Postsənaye mərhələsi (1960–1970-ci illər): texnoloji sıçrayış və insan kapitalı nəzəriyyəsinin əsası

1960-ci illərdə ABŞ və digər sənayeləşmiş ölkələrin iqtisadiyyatları yeni texnoloji nizama və ona uyğun sosial inkişaf mərhələsinə keçid problemi ilə üzələdi. Artan beynəlxalq rəqabət və yüksək enerji qiymətləri şəraitində davamlı artım və mütərəqqi sosial-iqtisadi inkişaf üçün daxili amillərin tapılması problemi də aktuallaşıb.

Kapitalın ənənəvi formalarına (tabii ehtiyatlar, fiziki istehsal vasitələri, texnologiya, maliyyə kapitalı) investisiyalar artıq uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi artımı həmçinin, eləcə də yeni tip cəmiyyətə uğurlu keçidi təmin etmək iqtidarından deyildi. Texnoloji sıçrayış yeni mülkiyyət formalarını və yeni qeyri-maddi istehsal amillərinin əhəmiyyətini dərk etməyi tələb etdi. Məhz bu dövrda bir işçinin dəyərinin və onun bilik və bacarıqlarının müxtəlif aspektlərinin ölkənin rəqabətqabiliyyətinin və dayanıqlı iqtisadi yüksəlişin amili kimi başa düşülməsi, şəxsi səviyyədə isə şəxsi rifahın yüksəlisi ilə əlaqədardır.

Məhz bu zaman İK-nin klassik nəzəriyyəsi ABŞ-in intellektual elitalarının dərinliklərində yarandı və formalşmağa başladı, bu nəzəriyyə postindustrial dövrde insanların əsas istehsal amili kimi rolunu əsaslandırmış üçün nəzərdə tutulmuşdu. İK nəzəriyyəsinin formalşması metodoloji fərdiyyətçiliyin davamlıları olan Çikaqo məktəbinin iqtisadçılarının adları ilə bağlıdır. Bunlar Nobel mükafatı laureati G. Becker, T. Schultz və J. Mincer, fərdlərin ilk növbədə təhsil və maarif-

ləndirmə sahəsində sabit üstünlükler toplusunu təmin edərkən faydalılığı maksimuma çatdırmaq istəyi ilə idarə olunaraq bilik topladıqlarına inanır. Bununla belə, neoklassik iqtisadi məktəbin bu görkəmli nümayəndələri, əslində, insana sərmayəni elmi cəhətdən əsaslandıran bütöv bir tədqiqat programı irəli sürdürlər. Davamlı inkişaf probleminin dərk edilməsində dünyagörüşündə dəyişiklik edərək, bu döşüncə paradiqması hələ də təkcə müasir iqtisadiyyatda deyil, həm də dövlət siyaseti sahəsində an məhsuldalarlardan biri olaraq qalır.

Bu müəlliflər İK-yə qoyulan sərmayələri insanna hər hansı investisiya kimi aid edirdilər, insan qabiliyyətlərini təkmilləşdirmək üçün faaliyyət kimi başa düşülür və insanların iqtisadi imkanlarının artırılmasına yönəldilir. İK konsepsiyanının inkişafının çox erkən mərhələsində müəlliflər bu fəaliyyətin əsas formalarına və əslində İK-nin göstəricilərinə aşağıdakılari aid edirdilər: 1) fiziki güc və canlılıq; 2) işəgötürənlər tərəfindən təşkil edilən ənənəvi şagirdlik və iş yerində təlimi əhatə edən iş yerində təlim; 3) müxtəlif səviyyələrdə təhsil sistemi, xüsusun məktəb təhsili, habelə ibtidai, orta və ali peşə təhsili; 4) böyükler üçün qeyri-işəgötürən tərəfindən təşkil edilən əlavə təhsil proqramları [3].

Qeyd etmək lazımdır ki, T. Schultz və digər tədqiqatçılar tibb, səhiyyə və qidaya qoyulan investisiyaların inkişaf etməkdə olan ölkələr üçün əsas olduğunu, inkişaf etmiş ölkələr üçün isə daha az əhəmiyyət kəsb etdiyini, sonuncular üçün isə təhsilin ən vacib olduğunu göstərmişlər [3]. Beləliklə, İK nəzəriyyəsi sərmayəni mümkün qədər geniş şəkildə başa düşsə də, ilkin olaraq təhsilə sərmayəyə yönəlmüşdi.

İK-nin ümumi və spesifikə bölünməsi İK nəzəriyyəsinin əsas xüsusiyyətlərindən birinə çevrildi. Müəyyən edilmişdir ki, daha çox inkişaf etmiş spesifik İK-yə malik işçilərə verilən mükafat, eləcə də konkret İK-yə birgə sərmaya qoyuluşu təcərübəsi belə işçilər üçün daha çox sabitliyində əks olunur.

Fəhlələr və işəgötürənlər üçün xüsusi və ümumi İK-nin fərqli dəyərini və bütövlükə cəmiyyət üçün ümumi İK-nin yüksək əhəmiyyətini nəzərə alaraq, İK nəzəriyyəçiləri üçün fərdlərin iqtisadi davranış sistemində onun yerini müəyyən etmək vacib idi və ayrı-ayrı komponentlərinə qoyulan investisiyaların fərdlərin gələcək kapital gəlirləri ilə necə əlaqəli olduğunu başa düşmək idi.

İstənilən prosesin vaxt tələb etdiyinə dair ümumi mülahizələrə əsaslanaraq, G. Becker, həmkarlarının ardınca, həmçinin ABŞ hökuməti statistika-

sında qəbul edilmiş normaya uyğun olaraq, ilkin olaraq İK-ni təhsil illəri üzrə ölçməyi təklif etdi. Sonrakı tədqiqatlar bu seçimi (ən azı ABŞ üçün) təsdiqlədi və göstərdi ki, təhsilsə sərf olunan vaxtın dəyəri gənclər və böyükərlər arasında, hətta real və ya potensial qazancı yüksək olmayan insanlar arasında İK-yə investisiyanın en mühüm ölçüsüdür. Bekker dərhal başa düşmədi ki, təhsil illərinin sayı İK-nəzəriyyəsi tərəfindən təsvir edilən daha fundamental bir fenomenin göstəricisi ola bilər və bu, əmək bazarına ənənəvi baxışı və əmək bazarinın əsaslarını dəyişdirmək məqsədi daşıyacaq, son sənaye və postindustrial dövrlərdə uğurlu iqtisadi inkişaf edəcək [4].

4. Birinci postsənaye mərhələsi (1980–2000-ci illər): bərabərsizliklərin artması və insan kapitalının təfsirlərinin şaxələndirilməsi

Klassik İK nəzəriyyəsi inkişaf etdikcə, dünya dörd tendensiyada özünü göstərən kifayət qədər əhəmiyyətli dəyişikliklərə məruz qaldı: xidmət sektorunun sürəti inkişafı və nəticədə 1970-ci illərdən etibarən xidmət iqtisadiyyatının formalşması; 1970-ci illərin sonlarında başlayaraq sənayeləşmiş ölkələrdə ixtisaslı və ixtissassız əməyə tələbin (və nəticə etibarı ilə əməkhaqqının) fərqi; orta ixtisas və ali təhsilin genişləndirilməsi, habelə nəzari biliklərin artan əhəmiyyəti və yeni texnoloji nizama kecid prosesində bilik və yüksəkixtisəsli əməyin artan rolu; İK keyfiyyətinin qiymətləndirilməsi üçün əsas və bir növ formalşmanın nəticəsi olan yeni mülkiyyət formaları kimi təhsil diplomlarının və dərəcələrinin, habelə təkmilləşdirmə sertifikatlarının texnoloji ekspertiza və sertifikatlaşdırılması sisteminin, ölçülümsi və vahid standartla göstirilməsi.

Elmin daha da inkişafi və yeni texnoloji nizamın formalşması ilə obyektlər deyil, informasiya xammal kimi çıxış etməyə başlayanda, təhsil, bacarıq, ixtisas və ekspert bilikləri nəhayət kapitalın ənənəvi formaları arasında yer almışdır və əlavə dəyərin yaradılmasında möhkəm yer tutmuş və nəticədə onlar həm işəgötürənlərin, həm də işçilərin özlərinin şüurunda insanın, şirkətin və millətin kapital formalarından biri kimi yerləşiblər. Ali və əlavə təhsil sisteminin inkişafı ilə əhalinin geniş təbəqələri bu kapital formasının kütləvi miqyasda toplanmasına, emal sənayesinin istehsal vasitələrinin texnoloji cəhətdən modernləşdirilməsinə və yeni təhsil müəssisələrinin inkişafına çıxış əldə etdi. Xidmət sektorunda iqtisadi təfərruat növləri bu yeni obyektlərin istifadəsi onların sahiblərinə iqtisadi gəlir gətirməyə başladığını lazımi sayda iş

yerlərini təmin etdi, onları təhsilə və təkmilləşdirmə kurslarına investisiya etməyə həvəsləndirdi [5].

Beləliklə, bu tədqiqat məntiqi çərçivəsində yeni elmi istiqamət formalşmışdır ki, onun nümayənləri peşəkar strukturun özünün təkəxalqın İK-nin mühüm struktur aspekti ola bilməsi, həm də onun formalşmasına töhfə verə biləcəyi ehtimalından çıxış edirlər, onu artırmaq və saxlamaq, ölkəyə beynəlxalq bazarlarda rəqabət üstünlüyü təmin etmək üçün motivasiya verir. Xərici tədqiqatçılar göstərmişlər ki, inkişafın keyfiyyəti bəzi hallarda qurumlardan daha çox ölkəyə gətirilən yeni texnologiyaların integrasiyasının səmərəliyinə cavabdaş olan menecerlərin ixtisalarından asılıdır. Ölkələrəsi təhlilin geniş spektrinə əsaslanaraq, digər tədqiqatçılar firmaların əmək məhsuldalarlığının və iqtisadi səmərəliyinin təmin edilməsində menecerlərin və sahibkarların bacarıqlarının asas rolunu müəyyən etmişlər [1].

Iqtisadçılar son zamanlar getdikcə qeyri-kamil rəqabət bazarları nəzəriyyəsinə müraciət edirlər, iqtisadi agentlərdən galon signalları təhrif edən məlumatın qeyri-müəyyənliyi və asimmetriyası, İK investisiyanın stilizə edilmiş faktlarını izah edir [3]. Eyni kontekstdə, mikroiqtisadi yanaşmaya alternativ olaraq, İK-na investisiya qoyuluşunda peşələrin, təşkilatların və qurumların rolu unun qiymətləndirilməsi ilə bağlı onun təhlilinin sahələri bu gün fəal şəkildə inkişaf edir. Bir sıra tədqiqatlar müəyyən etmişdir ki, bir millət tərəfindən toplanan İK iqtisadi artımı müəyyən edən əhəmiyyətli qeyri-maddi amil ola bilər. Eyni zamanda, müəlliflər o vaxta qədər statistik məlumatların toplanmış bütün İK göstəricilərində istifadə etməyə çalışıdlar.

Artıq 1990-ci illərdə iqtisadi inkişafın qeyri-iqtisadi amillərinin tədqiqatları meydana çıxmışa başlıdı, onların ölçülməsi yeni İK göstəricilərinə əsaslanırdı. Bu tədqiqatların nəticələri, bir tərəfdən, ənənəvi İK göstəricilərinin təqnididir, digər tərəfdən, iqtisadi artımın müəyyən edilməsində sosial-demoqrafik və mədəni kontekstin rolunun mühüm səbəti idi. Beləliklə, psixoloqların təcrübəsinə əsaslanaraq müəyyən edilmişdir ki, məktəb fəaliyyətinin göstəriciləri ənənəvi İK göstəriciləri ilə müqayisədə ÜDM-in artımına daha çox töhfə verir. Beləliklə, göstərildi ki, təhsil illərinin sayı deyil, məktəb kurikulumunun necə doldurulması, şagirdlərin özlərinin tədris metodları və meylləri, əsas bacarıqları vacibdir.

Bu və ya digər şəkildə, tədqiqatçılar bir şeydə razılıqlar: kompüter bacarıqları, yazı bacarıqla-

rı və riyazi arifmetika, həmçinin komandada işləmək bacarığı əsas amillərdən biridir.

5. İkinci postsənaye mərhələsi (2000-2010-cu illər): İnsan inkişafı problemləri və İK-nin müasir şəhərləri

2000-ci illərin əvvəllərindən məktəbəqədər təhsilin, ailənin və uşağın məktəbəqədər inkişafının digər institutlarının xüsusi rolunu göstərən tədqiqatlar yeniləndi. Əmək bazarı kollec və universitet məzunları ilə doldurucu tədqiqat, rəqabətqabiliyyatlı, bacarıq və səriştərlərin, yəni gələcəyin iqtisadiyyatı tərəfindən tələb olunacaq İK-nin inkişafı vəzifəsinə həddən artıq formal yanaşımı getdikcə daha çox problem yaratmağa başlandı. Bu tədqiqatlar Nobel mükafatı laureati C. Hekmanın adı ilə bağlıdır ki, o, İK ümumi hissəsində qeyri-koqnitiv (sosial-emosional) bacarıqların xüsusi əhəmiyyətini insanın əmək bazارındaki mövqeyini müəyyən edən amil kimi qeyd edib [6]. Tədqiqatçıların İK-nin bu tərəfini hələ 1970-ci illərdə qeyd etmələrinə baxmayaraq, qeyri-idrakı qabiliyyətlərin fəal öyrənilməsi ehtiyacı yalnız bu yaxınlarda aktuallaşdı, eyni təhsil səviyyəsinə malik işçilərin niyə fərqli mövqelərə sahib olduğunu izah etmək zərurəti yaradı. C. Hekman və həmkarlarının təhlili göstərdi ki, uşağın inkişafının ilkin mərhələlərində onun qeyri-idrakı bacarıqlarına investisiya qoyuluşu çox vacibdir, baxmayaraq ki, onun inkişafının sonrakı mərhələlərində onlar koqnitiv aspektlərinə sərmayənin çatışmazlığını kompensasiya edə bilərlər [6].

C. Hekman bir çox siyasetçilər və alımların insanda sosial əhəmiyyətli bacarıqların yiğilması və sonradan istifadə edilməsi probleminə yanaşma tarzını təngid edir. Məktəb təhsilinə və ya ali təhsil islahatına yönələn xərclərə diqqət yetirən siyasetçilər adətən formal təhsil məssəsələrini müasir iqtisadiyyatın tələb etdiyi səlahiyyətlərin əsas təminatçısı kimi görürler, eyni zamanda ailə və biznəs kimi qeyri-institusional kanalların rolunu isə İK-nin formallaşmasında görürler. Bu kanalların müstəsna əhəmiyyətini çıxdan sübut edən sosioloji və iqtisadi işlərin bolluğuuna baxmayaraq, təşkilatlar bunları əhəmiyyətli dərəcədə qiymətləndirmir. Amerika statistikasına əsaslanaraq C. Hekman və onun həmmüəllifləri İK-nin formallaşmasının mürəkkəb dinamik proses olduğunu göstərdilər. Çox erkən mərhələdə İK-yə sərmaya qoymaqla böyük sinergik təsirə malikdir. Beləliklə, C. Hekman yazır ki, bəzi bacarıqlar digərlərini yaradır, erkən investisiyalar gec sərmayələr yaradır və erkən yaşda qeyri-idrakı bacarıqlara investisi-

yalar sonrakı mərhələlərdə koqnitiv bacarıqlara qoylan investisiyalardan daha əhəmiyyətlidir, baxmayaraq ki, həm idrak, həm də qeyri-idrak bacarıqları, ömrəboyu insanda formallaşan, əvvəlki təcrübə ilə müəyyən edilir [6].

C. Hekman qeyd edir ki, təhsilin inzibati strukturuna investisiya qoymaq və stimulları təkrarlamak daha yaxşıdır və rəqabət dövlət məktəblərinə əlavə xərcləri artırmaqdan daha effektivdir. Qeyd etmək lazımdır ki, bu, ABŞ-in təhsil bazarından əldə edilən məlumatlarda göstərilib ki, buraya özəl məktəblərin inkişaf etmiş təchizatı daxildir [6].

Təhsil sistemində rəqabətin mühüm aspekti həm də son illərdə müxtəlif onlayn platformaların yaranması səbəbindən inkişafda böyük sıçrayış əldə edən distant təhsilin yayılmasıdır.

İK sahəsində tədqiqatın təkamülünən başqa bir mərhələsi, galırın təhsilin nəticəsi olduğu vəziyyətin, eləcə də "insanların fiziki və əqli qabiliyyətlərinin" olmaması ilə əlaqədardır və bu qorbin inkişaf etmiş ölkələrindən kənardır olduqca aydın görünür. Sosiooloji əsərlər göstərir ki, bunun üçün xüsusi ictimai şərait tələb olunur. Üstəlik, hətta inkişaf etmiş qərb ölkələrində də sənaye münasibətləri və nəsillərarası mobililik sferasında meritokratiya prinsiplərinin pozulması mübahidə olunur.

İlkin nəticələri ümumiləşdirərək qeyd edirik ki, XX əsrin son üçdə biri və XXI əsrin əvvəllərində sosial-iqtisadi təhlilin əsas nəzəri paradiqmalarından biri kimi İK konsepsiyanın təsdiqi və inkişafi bütöv bir tədqiqat qalaktikasına səbəb olmuşdur, İK problemi, onun yiğilması, İK gəlirliliyinə təsir edən qeyri-iqtisadi amillər və s.

Ayrıca mübahisəsizdir ki, hər kəs İK-dən gəlir əldə etməsə də, daha yüksəkkeyfiyyətli İK-yə (daha yüksək təhsil səviyyəsi və funksional və spesifik bacarıqların mövcudluğu) malik olan işçilər adətən daha çox qazanırlar. Həmçinin göstərilib ki, orta hesabla cəmiyyət təhsilə investisiyadan fəddən daha çox qazanır. Son zamanlar o da məlum olub ki, fərdin nöqtəyi-nəzərindən öz İK-na qoylan sərmayələr yalnız o halda özünü doğruldur ki, onlar əlavə fayda təmin etsin, yəni icara haqqı gətirir. Bu rentaların mövcudluğu bir sərətərlə müəyyən edilir - məsələn, inkişaf etmiş mədəni kapital, ailələr üçün müxtəlif resurslar, insan kapitalının tələb olunduğu və həvəsləndirildiyi müvafiq institutional mühit.

Bu baxımdan, son illərdə İK-nin konkret cəmiyyət çərçivəsində səmərəli kapitallaşmasını təmin edən fərdi müşayiət edən resurslar getdikcə daha çox on plana çıxır. İlk növbədə, səhbət sosial və mədəni kapitaldan gedir, eləcə də bir səra nadir

səriştələr – əsaslandırılmış qərarlar qəbul etmək, səmərəli iş təşkil etmək bacarığı, qrup və ya ünsiyət, prioritetləri bacarıqla qurmaq və s. Beləliklə, şəxsiyyətin müxtəlif aspektlərinə və onların iqtisadi fəaliyyətə təsirinə maraq artmışdır.

Nəticə

Yuxarıda verilmiş İK konsepsiyasının inkişafının icmalindən göründüyü kimi, XX əsrin sonlarında insan kapitalının yalnız bilik və bacarıqlar toplusu kimi ənənəvi şəhərinin nəinki uyğun gəlməyəcəyi aydın oldu. İqtisadiyyatda mövcud vəziyyətə, onun formallaşması və inkişafı üzrə dövlət siyasetinin əsası kimi, lakin qəbul edildiyi təqdirdə cəmiyyət üçün zərərli ola bilər. Aydın oldu ki, yeni inkişaf mərhələsinə çatmaq, yəni millətin İK-nin maksimum səmərəliklə "isləməsimi" təmin etmək üçün təhsil və səhiyyə sisteminin vəzifələrini daha geniş şəkildə nəzərdən keçirmək lazımdır və bu, əhalinin müxtəlif təbəqələrindən olan uşaqlar üçün bu ərazilərdə həyat şanslarının bərabərsizliyini göstərir.

Bu fikirlərin nəzəri formallaşdırılması digər Nobel mükafatı laureati A. Senin əsərlərində öz əksini tapmışdır. Bu yanaşma 1980-ci illərin sonlarında, kapitalizmin yeni formalarının inkişafı ilə məşhurlaşmağa başladı, insanların iqtisadiyyat üçün tamamilə rasional agent və resurs kimi neoklassik anlayışının böhranı, modernləşmənin çoxsaylı yollarının həyata keçirilməsi və bərabərsizliklərin artması ilə getdikcə daha çox hiss olunur. İnteqrasiya edilmiş insan inkişafı problemi tədricən mərkəzi yera qoyuldu ki, onun həlli həm nəzəri, həm də praktiki baxımdan, sosial, iqtisadi və demografik əsasda ölkələrin milli xüsusiyyətlərinin nəzərə alınmasını tələb etdi, müəyyən bir anda cəmiyyətin mövcud olduğu tarixi dövrü nəzərə alaraq. Aydın oldu ki, transformasiya proseslərindən keçmiş və ya gedən ölkələrə yeni İK konsepsiyası lazımdır ki, bu konsepsiya təkcə nəzəriyyə üçün deyil, həm də aktiv sosial və iqtisadi transformasiyalar üçün, xüsusən də bazar və iqtisadi islahatlar şəraitində səmərəli alətə çevriləcək.

Bu ənənə çərçivəsində "insan kapitalı" kateqoriyası daha geniş "insan potensialı" anlayışı ilə əvəz olunur. Bu şəhər İK-nin klassik anlayışından daha genişdir, cünti o, həm də bir işçi kimi onun effektivliyinə tösir edən motivasiya, dəyər oriyentasiyaları, dünyagörüşü və fardların davranış xüsusiyyətlərini nəzərə almağı nəzərdə tutur. Problem ondadır ki, dar insan kapitalı anlayışı insanın həyatının müəyyən sahələrinin inkişafındakı ehtiyac və ehtiyaclarına məhəl qoymur, əmtəəleşməsi

və kapitallaşması belə gözlənilmir və həmçinin institutional maneələri nəzərə almır.

İK sahəsində son illərin iqtisadi və sosioloji tədqiqatları göstərdi ki, texnoloji sıçrayış dəstəkləməyə qadir olan millətin yüksəkkeyfiyyətli İK-ni formalşdırmaq üçün cəmiyyət insanlara hərəkəflə sərmayələr qoymalıdır. Nəticədə, XXI əsrin əvvəllərində xarici elmədə belə bir anlayış formallaşmağa başladı ki, texnoloji sıçrayış və davamlı iqtisadi artım problemi əməkqabiliyyətlə əhalinin yeni şəraitə uyğun insan potensialının formalşdırılmasına əsaslanır.

Müasir iqtisadiyyatların inkişafı üçün İK-nin müstəsna əhəmiyyəti, eləcə də onun yeni anlaşılması bir səra siyaset tədbirlərində öz əksini tapmışdır. Beləliklə, 1960-ci illərdən İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatına üzv olan bir çox ölkələrdə və son 30 ildə inkişaf edən ölkələrdə dövlət əsas təhsildən tutmuş geniş spektrli təhsil xidmətlərinin göstəriliməsində fəal rol oynamamaq başladı. Zaman keçdikcə yüksəkkeyfiyyətli İK-nin saxlanılması və inkişafı əsas vəzifəyə çevrilmişdir ki, onun həyata keçirilməsi beynəlxalq təşkilatların program sonadlarında və siyasi görüşlərində öz əksini tapmışdır. Bundan əlavə, son vaxtlar İK-nin milli hesablar sistemiə qeyri-maddi komponent kimi daxil edilməsi zərurəti məsələsi getdikcə daha çox gündəmə gəlir. Digər mühüm tədqiqat sahəsi beynəlxalq müqayisələrə çevrilmişdir ki, bunun üçün İK göstəricilərinin beynəlxalq müqayisəli statistika və kompozit indekslər bazasına daxil edilməsi ilə geniş material verilmişdir.

Tədqiqat zamanı o da müəyyən edilmişdir ki, İK təkcə ölkələr arasında deyil, həm də ölkələr daxilində regionlara arasında inkişaf perspektivlərində farqları müəyyən edir, yəni İK-nin konsepsiyasından istifadə daxili potensialın qiymətləndirilməsi üçün effektiv vasita kimi çıxış edir. Son tədqiqatlar göstərir ki, İK, hətta dar şərhdə, yəni təhsil illərinin yüksəlmiş sayı kimi başa düşülsə də, regionların inkişafındakı farqları müəyyən edən əsas amildir.

Bununla belə, İK-nin formallaşmasında və artdımda qeyri-bərabərlik hələ də ölkələr arasında deyil, həm də ölkələr daxilində regionlara arasında inkişaf perspektivlərində farqları müəyyən edir, yəni İK-nin konsepsiyasından istifadə daxili potensialın qiymətləndirilməsi üçün effektiv vasita kimi çıxış edir. Son tədqiqatlar göstərir ki, İK, hətta dar şərhdə, yəni təhsil illərinin yüksəlmiş sayı kimi başa düşülsə də, regionların inkişafındakı farqları müəyyən edən əsas amildir.

Bununla belə, İK-nin formallaşmasında və artdımda qeyri-bərabərlik hələ də ölkələr arasında deyil, həm də ölkələr daxilində regionlara arasında inkişaf perspektivlərində farqları müəyyən edir, yəni İK-nin konsepsiyasından istifadə daxili potensialın qiymətləndirilməsi üçün effektiv vasita kimi çıxış edir. Son tədqiqatlar göstərir ki, İK, hətta dar şərhdə, yəni təhsil illərinin yüksəlmiş sayı kimi başa düşülsə də, regionların inkişafındakı farqları müəyyən edən əsas amildir.

olması maliyyə islahatlarının müsbət təsirlərini artırır.

Yeni texnoloji nizama keçidin müvəffəqiyyəti İK-nin milli motivasiya sistemini, iş mədəniyyətinə və institusional şəraita necə integrasiya olunmasından asildir. Bu ənənə çərçivəsində aparılan çoxsaylı tədqiqatlar nəticəsində məlum oldu ki, inkişafın uğurlu alınması üçün vahid reseptlər yoxdur, lakin əsas şərt hər hansı bir şəkildə yerinə yetirilməlidir.

Azərbaycan bu gün ciddi çağırışlarla üz-üzədir və ölkəmiz İK-ni uzunmüddətli inkişafın yanacağına çevira bilməsə, beynəlxalq arenada rəqabət perspektivləri geri qaytarılmayacaq şəkildə itiləcək. Bu vəzifəni yerinə yetirmək üçün İK-ni insanın şəxsiyyətinin müxtəlif aspektlərini əks

etdirən renta formalasdırıran aktivlər sistemi kimi nəzərdən keçirən müasir bir anlayış lazımdır, onun effektiv formalasması fərdin inkişafının ən erkən mərhələlərinə düşür. Bu cür yanşma İslahatların səmərəliyinin daha tarazlı qiymətləndirilməsinə imkan verəcək və ailə siyaseti, səhiyyə, təhsilin müasirləşdirilməsi, əmək potensialının inkişafı və əhalinin qənaəti ilə bağlı bir sıra mühüm sahələrdə gələcək dəyişikliklərin hərtərəfli proqnozunu təmin edəcəkdir. İK geniş şəhri "maraqların müxtəlifiyini və təkrar istehsal mechanizmlərini", habelə əhalinin imkanlarını və bazarda sərbəst iştirakını nəzərə almağa imkan verir, ictimai dialoq və consensusun bütövlükdə cəmiyyətin ahəngdar inkişafının mühüm elementləri olduğu iqtisadiyyatda böhran dövründə son dərəcə aktualdır.

Ədəbiyyat siyahısı

1. Anikin V.A. Человеческий капитал: становление концепции и основные трактовки // Экономическая социология, т. 18, 2017, № 4, с. 120-156.
2. Schultz T.W. (1961) Investment in Human Capital // American Economic Review, v. 51, No 1, pp. 1-17.
3. Acemoglu D., Gallego F.A., Robinson J.A. Institutions, human capital, and development // Annual Review of Economics, v. 6, 2014, No 1, pp. 875-912.
4. Becker G.S. Investment in Human Capital: A Theoretical Analysis // The Journal of Political Economy, v. 70, 1962, No 5, pp. 9-49.
5. Гимпельсон В.Е. Трансформации российского человеческого капитала // Полития: Анализ. Хроника. Прогноз, 2018, № 2, с. 170-198.
6. Heckman J.J., Kautz T. Hard evidence on soft skills // Labor Economics, v. 19, 2012, No 4, pp. 451-464.

References

1. Anikin V.A. Chelovecheskiy kapital: stanovlenie kontseptsii i osnovnye traktovki // Ekonomicheskaya sotsiologiya, t. 18, 2017, No 4, s. 120-156.
2. Schultz T.W. (1961) Investment in Human Capital // American Economic Review, v. 51, No 1, pp. 1-17.
3. Acemoglu D., Gallego F.A., Robinson J.A. Institutions, human capital, and development // Annual Review of Economics, v. 6, 2014, No 1, pp. 875-912.
4. Becker G.S. Investment in Human Capital: A Theoretical Analysis // The Journal of Political Economy, v. 70, 1962, No 5, pp. 9-49.
5. Gimpelson V.E. Transformatsii rossiyskogo chelovecheskogo kapitala // Politiya: Analiz. Khronika. Prognoz, 2018, No 2, s. 170-198.
6. Heckman J.J., Kautz T. Hard evidence on soft skills // Labour Economics, v. 19, 2012, No 4, pp. 451-464.